

Yazıçı-publisist Rafiq Hacıyev “Humay” Milli Mükafatına layiq görülüb

*“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və
“Humay” Milli Mükafatı Akademiyası tərəfindən
təsis olunan “Humay” Milli Mükafatının 2020-ci il
laureatlarının adları açıqlanıb.*

Məlum olduğu kimi, bu mükafat “Humay” Milli Mükafatı Akademiyası tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.


“Humay” heykəlciyinə bu dəfə mədəniyyət, musiqi, muğam, xoreoqrafiya, jurnalistika, kitab nəşrləri sahəsində uğurlu yaradıcılıq fəaliyyəti göstərmiş tanınmış insanlar layiq görülüb.

Dəyərli qələm dostumuz, tanınmış yazıçı-publisist Rafiq Hacıyev də builki laureatlar sırasındadır. O, milli instrumental ifaçılığı sənətinin görkəmli nümayəndəsi,

unudulmaz tarzen Əhsən Dadaşovun həyat və yaradıcılığına həsr etdiyi “Əhsən sənə, Əhsən!..” portret-roman kitabına görə “Humay” Milli Mükafatına layiq görülüb.

Rafiq Hacıyevin gərgin və ilhamlı əməyinin məhsulu olan “Əhsən sənə, Əhsən!..” kitabı ötən il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyat və poliqrafiya evinin mətbəəsində nəfis tərtibatla, rəngli və yüksək poliqrafik səviyyədə nəşr edilib.

Qeyd edək ki, mükafata namizədlər Azərbaycanın



yaradıcılıq təşkilatları və “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən müəyyən edilir.

Uzun illər redaksiyamızda çalışmış istedadlı

həmkarımız Rafiq Hacıyevi Azərbaycan mədəniyyətinin bu nüfuzlu mükafatına layiq görülməsi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

“Xalq qəzeti”